

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 8 fevral 2017-ci il № 10 (2127) Qiyməti 25 qəpik

Ç.S.Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərək göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsin (ölümündən sonra).

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2017-ci il.

"Qardaş Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını gördükdə çox sevinirik"

Cəbhə xəttinə ilk dəfə deyil ki, səfər edirik. Lakin bu səfər digərlərindən fərqlənir. Qardaş Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını gördükdə çox sevinirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Xarici İşlər Nazirliyi və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici media nümayəndələrinin Cəbrayılın Cocuq Mərcanlı kəndinə təşkil olunan səfərinin iştirakçısı, TRT telekanalının Bakı təmsilçiliyinin müxbiri Səlim Toprak deyib.

O bildirib ki, ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Həmin döyüşlərdə düşmən tapdağı altında olan torpaqların bir hissəsi geri alındı. "Bu, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə bağlı arzularının gerçəkləşməyə başlaması deməkdir. İndi onların sevincini təsəvvür etmək çətin deyil. İnşallah, Lələtəpə ilə başlayan qələbə işğal altındakı digər torpaqları da əhatə edəcək və bir milyondan çox məcburi köçkün öz doğma torpaqlarına qayıdacaq", - deyər S.Toprak qeyd edib.

Ön xətdən reportaj

Vətən keşiyində duran oğullar



Hər cəbhə bölgəsinə səfərimizdə, zabit və əsgərlərimizlə görüşlərimizdə ürək dolusu sevinc qazanır, başqa bir aləmə qovuşuruq. Havanın şaxtılı-qarlı keçməsinə baxmayaraq dağların zirvəsində Vətənə keşik çəkən əsgərlərimizin görüşünə tələsirik. Səfərimiz dağların zirvəsində məskən salan, düşməni qorxu, təlaş içində saxlayan hərbi hissələrimizdən birinədir. Məqsədimiz isti-soyuq bilmədən, istənilən hava şəraitində, fasiləsiz olaraq düşmənlə üz-üzə dayanan əsgərlərimizi yaxından tanımaq və tanımaq, Vətəni necə qoruduqlarının şahidi olmaqdır.

Nəzarət-buraxılış məntəqəsində dayanan əsgərlərin nizam-intizamı və qaydalara riayət etməsi diqqətimizi çəkir. Sənədlərimiz yoxlandıqdan sonra qərargaha daxil oluruq. Təcrübəli zabitlər Eldəniz Nəsirov və Rüstəm Məmmədovla görüşüb söhbət edirik. Zabitlər hər gün pozulan atəşkəsdən, lakin ön xətdəki postlarda əsgərlərin ayıq-sayıqlığından fərəhlə danışırlar. Azərbaycan əsgərinin bu gün nümunəvi xidmət etməsi üçün hər cür şərait

yaradıldığını, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırıqları nəticəsində ordumuzun gücləndiyini, torpaqlarımızı qısa müddətdə azad etmək əzmində olduğunu xüsusi qeyd edirlər. Hazırda bütün postlarda nisbi sabitliyin olduğunu, düşmənin atəşkəsi pozduğu an cavab atəşi ilə susdurulduğunu bildiren E.Nəsirov bizə zabit Rüstəm Məmmədovun bələd-

çilik edəcəyini bildirdi. O dözümlü, cəsur zabit ki, ömrünün ən gözəl çağlarını səngərdə keçirib. Üzünə düşən illərin qırışından keçdiyi döyüş yolunu sezmək elə də çətin deyil. Təcrübəli zabit gəncliyini qurban verdiyi kimi, canını da Vətən yolunda əsirgəməyəcəyini deyir. Onun səngər söhbətlərini, əsgərlərin Vətən sevgisini əks etdirən xatirələrini dinlədikcə sanki o günləri Rüstəm və döyüşçüləri ilə birgə yenidən yaşayırsan.

- Özümü dərk edəndə torpaqlarımızın işğaldə olduğunu anladım. Sanki sinəmə silinməz bir dağ çəkildi. Zabit olmaq qərarına gəldim. Torpaq dərdindən sinəmdə açılan yaraya səngərin özündən dərman tapdım, - deyir zabit Rüstəm Məmmədov.

Dağların yamacında, dərələrin dərinliyində açılan yollarla irəliləyirik. Müasir şəraitlə təmin olunan artilleriya divizionuna çatırıq.

(Ardı 3-cü səhifədə)

Şəhid əsgər Çingiz Qurbanovla vida mərasimi



Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanov ilə fevralın 6-da vida mərasimi keçirilib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan tədbirdə iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, baş pro-

kurorun müavini - respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev şəhidin valideynlərinə və yaxınlarına başsağlığı veriblər. Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev bildirib ki, ötən il dekabrın 29-da Azər-

baycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun cəsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın

5-də qarşı tərəfdən alınıb. Qeyd edilib ki, şəhidimizin cənazəsi hərbi ehtiram qaydalarına uyğun olaraq, fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib. Yollara çıxmış yüzlərlə insan şəhidlik zirvəsinə ucalmış əsgərimizə hörmət və ehtiramlarını bildiriblər.

İdarə rəisi şəhidin həyat və döyüş yolu barədə məlumat verib.

Şəhidin atası Salman Qurbanov oğlunun cəsədinin qaytarılmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko-

mandanı İlham Əliyevə minnətdarlığını bildirərək deyib: "Şəhid atası kimi, sizi əmin edirəm ki, torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandanın əmrinə hazırım. Allah şəhidlərimizə rəhmət eləsin".

Sonda şəhid Çingiz Qurbanovun cənazəsi dəfn edilməsi üçün onun doğulduğu Qusar rayonuna yola salınıb.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti,
fotolar
Natiq İSAYEVİNDİR**

1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olan Çingiz Qurbanov 2016-cı ildə Azərbaycan Texniki Universitetində təhsil alaraq "Xüsusi texnika və optik nişangahlar" ixtisasına yiyələnmişdi. Ötən ilin iyul ayında düşmənlə təmas xəttində yerləşən hərbi hissəyə hərbi xidmətə göndərilmişdi. Çingiz xidmət etdiyi yarım ildə silah və döyüş texnikalarının sirlərini yüksək səviyyədə mənimsəmiş, hərbi vərdislərə yetərinə yiyələnmişdi. Çingiz Qurbanov Vətən uğrunda qəhrəmanlığı ilə özünə əbədiyyət yolu seçdi. Bu yol Vətənimizi yaşatmaq üçün xalqımızın igid oğullarının tutduğu yoldur.

Fevralın 6-da şəhid əsgər Çingiz Qurbanovun nəşi dəfn edilməsi üçün doğulduğu Qusar rayonuna yola salındı. Həmin gün Qusar camaatı əllərində üçrəngli bayraqla şəhid övladını qarşılamaq üçün küçələrə çıxmışdı. Onlar bununla Vətən yolunda rəşadət göstərərək qəhrəmancasına həlak olmuş igid əsgərimizə son ehtiramlarını göstərirdilər. Böyük insan izdihamı Qusar rayonunun Şəhidlər xiyabanına axışdı. Əvvəlcə cənazə namazı qılındı. Sonra şəhid əsgərimiz Müdafiə Nazirliyinin fəxri qarovul bölüyünün açdığı yayılım

İgid əsgərimiz Qusarda torpağa tapşırıldı



atəşi altında dəfn edildi.

Dəfn mərasimində çıxış edən istefada olan polkovnik, əməkdar incəsənət xadimi Abdulla Qurbani bildirdi ki, Qusar rayonu Qarabağ müharibəsində çoxlu şəhid verib. "Bu rayon Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyev, general Mahmud Əbilov, Azərbaycanın

Milli Qəhrəmanı Fəxrəddin Musayev, nəhayət, şəhid Çingiz Qurbanov kimi Vətəni canlarından artıq sevən oğullar yetişib". Natiq onu da vurğuladı ki, ulu öndər Heydər Əliyev ölkəmizin bütün bölgələrində yaşayan soydaşlarımızın Vətənimizin ərazi bütövlüyü uğrunda düşməne qarşı apardığı mübarizəni yüksək qiymətləndirib və bu gün də cəmiyyətimizdə şəhidlərə böyük ehtiram göstərilir.

Daha sonra Qusar rayonu İcra Hakimiyyətinin başçısı Şair Alxasov dedi ki, Çingiz qəhrəmanlığı hamımız üçün örnekdir. "Bir əlimizdə bayraq, bir əlimizdə silah düşməne qarşı bir olmalıyıq".

Şəhid Çingiz Qurbanovun təhsil aldığı Azərbaycan Texniki Universitetinin "Xüsusi texnika və texnologiya" fakültəsinin dekanı, texnika elmləri namizədi Ramiz Hüseynov

sevimli tələbəsi ilə bağlı xatirələrini bölüşdü. Dedi ki, Çingiz Qurbanov əlaçı, həm də intizamlı tələbə olub. Ona magistr təhsilini davam etdirməyi təklif edəndə, öncə hərbi xidmətə getmək istəyini bildirdi. "Əsgərlikdən qayıdandan sonra təhsilimi davam etdirəcə-

yem", - dedi. Onun şəhid olması xəbərini eşidəndə inanaq istəmədim. Çingiz yaxşı mühəndis olacaqdı. Bu gün biz müəllim və tələbələr də şəhid məzunumuzla fəxr edirik.

Həzrə kənd orta məktəbinin direktoru Namiq Novruzov, Qusar rayonu Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Cənəli Hörmətov və başqaları şəhid əsgər Çingiz Qurbanovun vətənpərvərliyindən, şücaətindən bəhs etdilər.

Sonda çıxış edən şəhidin atası Salman Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, övladının nəşinin düşməndən geri alınmasında xidmətləri olan hər kəsə dərin minnətdarlığını bildirdi. Əlavə etdi ki, erməni işğalı altında olan torpaqlarımızı azad etmək üçün döyüşlər başlasa, oğlunun əvəzində cəbhədə düşməne qarşı döyüşməyə hazırdır.

**Mayor
Bəxtiyar ƏLİYEV,
"Azərbaycan Ordusu"**



Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb



Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anma mərasimi keçirilib. Hərbi qulluqçular M.İbrahimovun məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbirdə Milli Qəhrəmanın həyat yoluna nəzər salınıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilib. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən



yolunda fəda etməsi ilə özündən sonra gənclərə örnək olacaq bir ad-san qoyub gedib. Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzünə tər güllər düzülüb.

Tədbirin sonunda Müdafiə Nazirliyinin hərbi qulluqçuları Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə görüşüblər.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**

Vətən keşiyində duran oğullar

(Əvvəli 1-ci səhifədə)

- Burada xidmət spesifikasiyi ilə seçilir. Çətin şəraitdə, gün ərzində xidmət aparılır, ciddi nizam-intizam, yüksək təminat və təchizat mövcuddur, - zabit Baba Hətəmov deyir. - Eyni zamanda şəxsi heyətdə döyüş hazırlığına, mənəvi psixoloji vəziyyətin yüksək səviyyədə saxlanılmasına xüsusi əhəmiyyət verilir, hər bir əsgərin öz vəzifəsinin öhdəsindən gəlməsi, lazımı bilik və bacarığa yiyələnməsi üçün elimizdən gələni edirik. Həmçinin onu da qeyd edim ki, aprel hadisələri zamanı yaralanan, şəhid olan əsgər və zabitlərimizin dövlət rəhbərliyi tərəfindən yetərincə qiymətləndirilməsi şəxsi heyətimizdə yüksək əhval-ruhiyyə yaradıb. Hər bir əsgərimiz qəhrəmanlıq göstərərək adını tarixə yazdırmaq istəyir.

Həmsöhbət olduğumuz bölmə komandiri kapitan Nicat

Məktəbini bitirən leytenant F.Rəşidli əsgərlərindən razı olduğunu, taqımda yaxşı kollektiv formalaşdığına görə sevinmədiyini bildirir. "Rütbəmizdən, vəzifəmizdən asılı olmayaraq hər birimiz Azərbaycan əsgəriyik. Mütəmadi olaraq hər bir əsgərə dərslərdən sonra, ermənilərin başımıza gətirdikləri vəhşiliklərdən, 20 Yanvar hadisələrindən, Xocalı faciəsindən danışırıq", - deyir gənc zabit bildirir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Afiq Abbasov bacarıqlı top komandirlərindən biridir. Bakının Xətai rayonundan hərbi xidmətə çağırılmış Afiq əsgəri xidmətində də artilleriyaçı olub. Nümunəvi əsgər kimi tərcis olunub və yenidən ordu sıralarına qatılıb. Top komandiri kimi qarşısına qoyulan vəzifənin məsuliyyətinin fərqiyyətdir. Azərbaycan Ordusunda xidmətini davam etdirməkdən



vamçısı, onların əmanət qoyduğu torpağın qoruyucusuyduq. "Qoy hamı bilsin ki, Vətən torpağı etibarlı əllərdədir".

Sonra əsgərlərlə söhbət edirik. Əsgərlər bəlkə də hər kəsdən daha ünsiyyətçidirlər. Onlar Vətənin keşiyində gecəgündüz dayanırlar.

Əsgər Taleh Xələfov hərbi xidmətə Sumqayıt şəhərindən çağırılıb. Baş tuşlayıcı vəzifəsindədir. On xətdə xidmət edən əsgər deyir ki, ilk dəfə bu vəzifəyə təyin olunanda hər şeyin ona çətin olacağını düşünüb. İndi isə artilleriyanın sirlərinə bələd olduğu üçün fəxr hissi duyduğunu deyir. "Hər təlimdə vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışıram, çünki düşməndən etdiklərinə görə qisas alacağam".

Əsgər Dadaş Abdurəhimov isə Quba rayonundan hərbi xidmətə çağırılıb. Dadaş deyir ki, biz burada Vətəni qoruyuruq. "Məsuliyyətimizi, qarşımızda düşmənin olduğunu dərk edirik, buna görə də Vətənin keşiyində ayıq-sayıq durmuşuq. Qüdrətli Azərbaycan Ordusunun əsgəri olduğum üçün qürurluyam".

"N" hərbi hissəsində əsgərlərin yaşayış tərzini maraqlandıq. Əsgərlərin yatdıqları, din-

nusov deyirlər ki, insan burada yorulmur. "İlk vaxtlar darıxa bilərsən, amma zaman keçdikcə ayrılmamaq istəmirsən Vətəndən, silah yoldaşlarından. Sən burada olanda ailənin güvəndə olduğuna əmin olursan. Çünki nə təhlükə gəlsə, biz onu dəf etməyə hazırıq. Yeter ki, Vətənimizə xəter toxunmasın".

Leytenant Fəqan Rəşidli gənc əsgərlərə vəzifələrini mənimsəməkdə, nizamnaməyə riayət etməkdə, xidmətə uyğunlaşmaqda kömək edir, nümunəvi və bacarıqlı əsgər yetişdirməyə çalışdıqlarını vurğulayır. Onun sözlərinə görə, ən əsas əsgərlər arasındakı münasibətdir ki, nizamnamədən kənar hallar baş verməsin. "Bu gün orduda, eləcə də bizim bölmədə qayda pozuntuları yox dərəcəsidir. Düşünürəm ki, bütün bunlar məsuliyyətin və düzgün idarəetmənin nəticəsidir. Hər birimiz dərk edirik ki, vahid düşmənimiz və işğaldan olan torpaqlarımız var. Yalnız Ali Baş Komandanın əmrini gözləyir, əbədi və əzəli torpaqlarımızı işğaldan azad etməyə can atırıq".

**Baş leytenant
Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu",
fotolar
Coşqun CƏFƏROVUNDUR**



Haqverdiyevə görə, ötən ili artilleriyaçıları döyüş tapşırıqlarını layiqincə yerinə yetiriblər. Leytenant Fəqan Rəşidlinin komandiri olduğu taqım, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Afiq Abbasovun top heyəti isə xüsusi fərqlənib.

2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi

fəxr hissi duyduğunu bildirir.

Digər top komandiri çavuş Binnət Bağirov da uzun müddətdir ki, bu vəzifədədir. Əslən Gədəbəy rayonundan olan Binnətin dünyaya göz açdığı rayondan döyüşlərə qatılan və düşmənlə mübarizədə fədaqarlıqlar göstərən igidlər çox olub. Top komandiri deyir ki, hər birimiz qəhrəmanların da-





Ümummilli lider Heydər Əliyevin siyasi kursunun la-yiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduya, hərbi quruculuğa böyük önəm verərək, Silahlı Qüvvələrin müasir texnika ilə təchiz edilməsinə xüsusi diqqət yetirir. Çünki söhbət müstəqil dövlətin ərazi bütövlüyünün bərpa-sından, yurd-yuvasından didərgin düşən Azərbaycan vətəndaşının öz doğma torpaqlarında yaşamaq istəyi kimi təbii hüquqlarının təmin olunmasından gedir.

Azərbaycan Silahlı Qüvvələri son dövrlərdə arsenalını yeni döyüş təyyarələri, helikopterlər, döyüş maşınları, habelə müasir və uzaq məsafəli artilleriya sistemləri ilə yeniləndirib. İnkişafını yüksələn xətt üzrə davam etdirən Silahlı Qüvvələrimiz Ermənistanla balans öz xeyrinə dəyişməyə nail olub. Həmin texnikaların tərkibində raket-artilleriya silahları da əsas yer tutur.

Ordumuzun müasir raket-artilleriya sistemi ilə təmin edilməsinə ön xətdə yerləşən

mınaatan batareyasında bir daha şahid oluruq. Batareyanın yerləşdiyi dayaq məntəqəsində baş leytenant Elçin Əsgərov qeyd etdi ki, aprel döyüşlərindən sonra şəxsi heyətin döyüş ovqatı, döyüş ruhu yüksək səviyyədədir. "Aprelin əvvəllərində düşmənin təxribatının qarşısını alan və tarixi qələbəyə nail olan şəxsi heyətimiz bir daha sübut etdi ki, hər an torpaqlarımızı müdafiə etməyə və düşməni tapdaqından azad etməyə hazırdır."

Təsdiq olunmuş döyüş ha-

Düşməni məhv etməyə hazırıq

zırlığı planına uyğun olaraq, şəxsi heyət məşğələyə cəlb edilmişdi. Leytenant Orxan Nəsilbi 120 mm-lik mınaatanın taktiki-texniki xüsusiyyətlərini şəxsi heyətə izah edirdi: "Əvvəl cihaza yaxınlaşıb, hədəfi seçirsən. Oriyentri düzgün müəyyənləşdirdikdən sonra silah atəşə hazırıq."

Zabit şəxsi heyətə keçirdiyi məşğələnin xüsusi əhəmiyyət daşıdığını vurğulayır: "Bu məşğələlər əsgərlərin döyüş hazırlığının artırılmasında müstəsna rol oynayır. Torpaqlarımızın müda-

Dərsdən sonra zabit Orxan Nəsilbi və heyət nəfərləri ilə söhbətləşmək imkanı qazanırıq.

1987-ci ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olan zabit Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçərək hərbiçi olmaq arzusunu reallaşdırıb. Ailə əmə-nəsini davam etdirən gənc zabit aprel döyüşlərinin şəxsi heyətin çiyinə böyük məsuliyyət qoyduğunu bildirdi.

şəxsi heyətə öyrətməkdir. Şəxsi heyətin əsas vəzifəsi isə verilən tapşırıqları mükəmməl surətdə mənimsəməkdir. Hər kəs mınaatan qurğusunun sirlərini daha dərinləndirən öyrənməklə torpaqlarımızın düşməni tapdığından azad olunmasına hazırdır.

Təlim zamanı hədəfləri dəqiq vuran və döyüş hazırlıqlarının yüksək olduqlarını nümayiş etdirən əsgərlər Nail Cəlalov, Cəfər Cəfərov, Elcan Ağaxanov, Ayxan Abadov, Nəmet Əhmədov və Murad Abbasov bütün öyrədilənləri yüksək səviyyədə mənimsədiklərini, verilən tapşırıqları öhdəsindən layiqincə gəldiklərini, keçirilən məşğələlərdən istifadə edərək biliklərini artırıdıklarını bildirdilər. Artilleriya silahlarının sirlərini dərinləndirən öyrənməyin xüsusi əhəmiyyət daşıdığını bildiren əsgərlərimiz onu da qeyd etdilər ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə aprel döyüşlərində olduğu kimi düşmənin strateji obyektlərini dəqiq zərbələrlə məhv etməyə hər zaman hazırdırlar.



fiasında dayanan əsgərin döyüş hazırlığını artırmaq üçün səylərini əsirgəmirik."

- İndi hər birimizin əsas vəzifəsi əldə etdiyimiz bilik və verdişləri tabeliyimizdə olan

Kapitan
Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu",
fotolar
çavuş
Namiq PƏNAHOVUNDUR

Qəhrəmanlıq, igidlik, mərdlik, Vətən uğrunda döyüşə həmişə hazır olmaq Azərbaycan əsgərinin xarakterinə məxsus xüsusiyyətlərdir. Hərbi xidmət hər bir vətəndaşın öz ölkəsi, xalqı qarşısında məsuliyyətli, həm də şə-rəfli borcudur.

Hərbi hissələrdən birində olarkən nümunəvi xidmətdən razılıq edilən əsgər Elfər Abdullayev daha yaxından tanımaq, həm də tanıtmaq üçün söhbətləşdim.

Hərbi xidmətə 2016-cı ilin iyulunda Masallı rayonundan çağırılıb. Ali təhsillidir. Xidmətdə olduğu az bir müddət ərzində komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanıb. Ordu mühtinin gənclər üçün bir heyət məktəbi olduğunu deyir əsgərimiz. "Bu heyət gənclərimizi fiziki, mənəvi-psixoloji cəhətdən formalaşdırır, möhkəmləndirir, mətinləşdirir, həyatın çətinlikləri ilə ayaqlaşmağı öyrədir. Bəlkə də buna görə hərbi xidmətə kişilik məktəbi deyilir."

Elfər ilk dəfə əsgər formasını geyinəndə özündə çox böyük qürur, məsuliyyət hissi yarandığını bildirdi. "Sevincimin həddi-hüdudu yox idi. İllərdən bəri qurduğum xəyallar gerçəkləşmişdi. Zabitlərimiz bizə sıra hazırlığı məşğələləri keçirdilər. Döyüş verdişləri və hərbi biliklərə mükəmməl yiyələnməyimiz üçün diqqət və qayğılarını bizdən əsirgəmir-dilər. Günlər, həftələr keçdikcə səriştəm daha da artır. Vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışıram və Ali Baş Komandanın verəcəyi hər bir

Nümunəvi xidmət

"Valideynlərimin yanına başıuca qayıdacam"



əmrə həmişə hazırım. Düzünü desəm, komandirlərimin etimadını qazanmaq, təşəkkürnamə almaq mənə könül xoşluğu verdi. Valideynlərimin, doğmalarımın yanına alınacağı, başıuca qayıdacam".

Nümunəvi əsgər danışır ki, ailəsiylə əlaqə saxlayarkən evlərinə "Təşəkkürnamə" gəldiyini böyük sevinclə bildiriblər. "Oğul, bilsən, o bir parça kağıza baxıb nə qədər qürur hissi keçirmişik... Anan gözlərini "Təşəkkürnamə"dən çəkmə bilmir. Xəyallara dalır. Oğlun Elvinə də göstərərək bir yaşlı körpəyə "balam da atası kimi Vətənə xidmət edəcək" deyir - fəxr edirik sənənlə..."

Hərbi andı içdiyi günü həyatının ən yadda qalan hadisəsi adlandıran əsgər deyir ki, Vətənə sevgimi ifadə etmək üçün yetərli sözlər tapmıram. "Uşaq olanda bizdən Vətəni, ananı nə qədər sevirsen

soruşulanda əllərimizi bacardığımız qədər geniş açaraq bu qədər deyirdik. İndi isə deyirdim ki, bu sevgi sonsuzdur. Bu sonsuz sevgini əməllərlə, gördüyün işlərlə sübut edə bilsən".

Belə bir deyim var: "Kişilər ilyarım hərbi xidmətdə olur, amma bir ömür əsgərlikdən danışır". Əslində, bu ifadədə ciddi bir məqam var. Hərbi xidmət illəri o qədər dolğun, o qədər mənalı, o qədər maraqlı keçir ki, danışmağa bir ömürlük sözün olur. Özü də fəxrle, həvəslə danışsın. Hətta etiraf da edirsən: "Kaş o günlər yenidən qayıdaydı. Yə-nə də xidmət edərdim".

Hərbi hissədən xoş təəssüratlarla ayrıldım. Bu günün əsgəri dünyanın əsgərinin yolunu davam etdirərək torpaqlarımızı göz bəbəyi kimi qoruyaraq sabahın əsgərinə müqəddəs əmanət kimi ötürəcəyəm. Bu yolda onu heç nə qorxutmur. Əsgər Vətəni qoruyaraq qoruyur hiss edir ki, Vətənin bir parçasıdır. Vətənə şərəflə xidmət edən hər kəs daim alınacağı, üzüağ yaşayır. Elfər Abdullayev də belə oğulların sırasındadır. Gənclərimizin Vətən qarşısında bir övlad borcunu yetərincə başa düşməsi, bu borcu layiqincə yerinə yetirməsi mənə də qürurlandırır...

Leytenant
Günay TAGIYEVA,
"Azərbaycan Ordusu"

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Qoşunların qarşidurma xəttində monitoring keçirilib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşidurma xəttində növbəti monitoring insidentlərinə başa çatıb.

Monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

6 fevral 2017-ci il.

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 34 dəfə pozub.

Ermənistan Respublikası Noyembəryan rayonunun Barəkamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızıllı kəndlərində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksək-

liklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Ağdam və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımcı, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdi kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

7 fevral 2017-ci il.

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.

Ermənistan Respublikası Noyembəryan rayonunun Barəkamavan, Şavarşavan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Cəbrayıl rayonunun Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Ordu və cəmiyyət

Qədim yurd yerlərimizə mütləq qayıdacağıq!

Nizami müəllim söhbətinə Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcaanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamına münasibətini bildirməklə başladı: "Prezidentimizin bu tarixi sərəncama imza atması ölkə ictimaiyyətində böyük ruh yüksəkliyinə səbəb olub. Həqiqətən də, xalqımıza qürur yaşadan bir hadisədir. Dövlətimizin rəhbəri xalqımızın gözlədiyi tarixi bir sərəncama imza atıb. Bu sərəncamın imzalanması didərgin soydaşlarımızın öz doğma torpaqlarına qayıdacağı günün uzaqda olmaması ilə bağlı inam hissini daha da artırdı. Eyni zamanda xalqımızda o inamı da yaratdı ki, tarixi torpaqlarımız olan Zəngəzura, Vedibasara, Dərələyəzə, Göyçəyə... qədim yurd yerlərimizə mütləq qayıdacağıq!"

Haşiyyə: Azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası və onun faciəli sonluqlarından danışarkən, 1948-1953-cü illəri də xatırlamamaq olmur. XX əsr Azərbaycan tarixinin ağırlı-acılı səhifələrindən biri də soydaşlarımızın doğma torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə qovulması, deportasiya edilməsidir. Erməni millətçilərinin məkrli siyasəti nəticəsində minlərlə azərbaycanlı "kənüllülük" pərdəsi altında acı göz yaşları axıda-axıda doğma torpaqlarından qovulub, əzizlərinin məzar daşlarını qucaqlayıb fəryad çəkə-çəkə məcburi köçürülməyə məruz qalıb. "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" ümummilli liderimiz Heydər Əliyevin 18 dekabr 1997-ci ildə imzaladığı fərmanda deyilir: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıkları öz doğma torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

Tarixi olduğu kimi yazmaq lazımdır. Bəli, artıq bu gün elmi araşdırmalarda, tədqiqat işlərində azərbaycanlılara qarşı uzun illər ərzində soyqırımı və deportasiya siyasəti yeridən, zaman-zaman və mərhələ-mərhələ onu gerçəkləşdirən erməni şovinistlərinin iç üzünü, məkrli siyasətinin mahiyyəti açılır, onlar obyektiv faktlarla ifşa edilir. Nəhayət, bütün bəşəriyyət bilməlidir ki, tarixi torpaqlarımızı zəbt edən er-

Qonağımız millət vəkili, Milli Məclisin mədəniyyət məsələləri daimi komitəsinin sədri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Yazıçılar Birliyinin üzvü, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovdur.



məni işğalçıları xalqımıza ağır, məşəqqətli günlər yaşatmış, minlərlə həmvətənimizi qaçqına, didərginə və məcburi köçkünə çevirmişdir.

Haşiyyə çıxmaqda əsas məqsədim professor Nizami Cəfərovun 1948-ci ildə Qərbi Azərbaycandan deportasiya edilən, elindən, obasından zorla köçürülən, doğma təbiətindən məcburən ayrılan mərhum ata-babasının, əzizlərinin vaxtilə çəkdiyi məşəqqətlərdən söhbət açması idi.

"İnsan istər-istəməz doğduğu yerlə həmişə bağlı olur. Qeyd edirəm ki, bizim xalqımızda Vətən anlayışı onun ya kəndindən, ya da böyük şəhərindən başlayır. Bu, xalqımızın məxsus xüsusiyyətidir. Mənim babam, atam Qərbi Azərbaycan torpağında - Vedidə dünyaya gəlmişdilər. 1948-ci ildə deportasiya nəticəsində onları dağlardan - hansı ki, o mühit onlar üçün artıq yaşamaq təzi idi, Salyana köçürüblər. Təbii ki, atamgilin fərqli mühitdə yaşaması böyük çətinliklərə müşayiət edilib və orada qalıb məskunlaşmaq imkanları olmayıb. Bir müddət sonra atamgilin ailəsi Qazaxa, Ağstafaya köçüb. Son vaxtlara qədər bizim qohumlarımızla əlaqələrimiz var idi. Demək olar ki, onlar Azərbaycanın bütün rayonlarına səpələniblər. Qohumlarımızın bir hissəsi də elə Salyanda, Neftçalada qalmışdılar."

Uşaqlıq, gənclik illərini kövrək hisslərlə xatırlayan Nizami müəllim anasının isə Qazax rayonunun Qıraçqəsmən kəndindən olduğunu söylədi:

- Hazırda bu kənd Ağstafa rayonunun ərazisinə daxildir. Ona görə də məndə iki kompleks var: bir tərəfdən vedili, digər tərəfdən isə qazaxlı kompleks. Bunların hər ikisi məndə mövcuddur. Bu, deportasiyanın nəticəsidir. 1988-89-cu illərdə yenə də Ermənistandan azərbaycanlılar qovulanda onların buradakı ağır durumları mənim üçün anlaşılacaq bir məsələ idi. Çünki o həyatı bizim ailə yaşamışdı. Düzdür, Qazaxda doğulsam da, evimizdə hər zaman doğma yurd yerlərimizdən - o dağlardan, Vedidən söhbət açılırdı. Uşaqların, cavanların təfəkküründə, düşüncəsində bu məsələ o qədər güclü deyildi. Amma babam, nənəm ömür-

lərinin sonuna qədər el-oba həsrəti ilə yaşadılar, buraya da uyğunlaşa bilmədilər. Nə edə bilərik, dünyanın işləri belədir... Ailələrə, insanlara o deportasiya necə təsir edir? Bax mürəkkəblik bundadır. Tanınmış şair Nəriman Həsənzadə bizim ailə haqqında bir poema yazıb. Orada təkəcə ailəmizin vəziyyətini deyil, o zaman deportasiya edilən insanların həyatında hansı çətinliklər baş verdiyini bütünlüklə bədii sözün gücü ilə əks etdirir:

*Dostundan ayrılan -
yeddi il ağlar,
Vətəndən ayrılan -
bir ömür boyu.*

Tanınmış türkoloq, böyük alim elmi əsaslara, tarixi faktlara söykənərək qeyd etdi ki, indiki Ermənistan Respublikası adlanan ərazi bizimkidir.

- Ora bizim Vətənimiz, bizim torpağımızdır, - dedi. - Bu əraziləri ermənilər öz "gücləri", "istedadları", "qabiliyyətləri" ilə almayıblar. XIX əsrin əvvəllərindən başlayan siyasət nəticəsində və o zamankı böyük imperialist güclərin marağ dairəsində tədricən həmin region ermənilərə verilib. Onlar o əraziləri özlərinə "vətən" etmək üçün çox çalışıblar. Hər cür fitnəkarlığa, xəyanətkarlığa, məkrli siyasətə əl atıblar ki, o regionda öz dövlətlərini qursunlar. Bu barədə çoxlu sayda sənədlər var.

Professor dünyada gedən proseslərin son nəticələrindən danışaraq qətiyyətlə bildirdi ki, biz bir vaxtlar daha çox Qarabağımız üçün çalışırıqsa, bu gün artıq məsələlər dünya azərbaycanlılarının lideri, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha dəqiq, daha diplomatik və daha tarixi əsaslarla qarşıya qoyulur. "Bütün o region ermənilər tərəfindən zəbt olunub. İstənilən arxivdən əldə edilən sənədlər təsdiq edir ki, ermənilər o ərazilərə sonradan köçürüblər."

- Ona görə də bu gün məlum problemlərlə bağlı aparılan mübarizənin, əlbəttə, birinci aspekti, birinci tərəfi siyasi mübarizədir. Yəni, diplomatik yolla - beynəlxalq münasibətlərin, beynəlxalq hüququn köməyi ilə bu problem həll olunmalıdır. Bunun üçün məlum cəhdlər var: BMT-nin qərarla-

rından başlamış ATƏT-in fəaliyyətinə qədər. Amma bütün bunlarla yanaşı bizim uğurumuzun, müvəffəqiyyətimizin ikinci bir cəhəti də var ki, o da məsələnin hərbi yolla həllidir. Bu yazılmamış bir qanundur ki, bir ölkənin torpağını zəbt edərsənsə, o ölkə özünü müdafiə etmək hüququna malikdir. Bu bir mənəvi hüquqdur. Dünyanın heç bir yerində heç kəs buna etiraz edə bilməz. Yeri gələndə, əlbəttə, biz hərbi gücümüzü nümayiş etdirməliyik, - deyər professor aprel döyüşlərinin əhəmiyyətini vurğulayaraq əminliklə bildirdi ki, xalq Ali Baş Komandanın etrafında sıx birləşib, ordumuzun aprel qələbəsi ilə fəxr edir. "Bütün dünyaya məlum oldu ki, ordumuzun gücü, xalqımızın gücü, dövlətimizin gücü bir yerdədir. Güc də birlikdədir. Artıq bugünkü ordumuz dünyanın ən müasir silah və texnikası ilə təchiz edilmiş bir ordudur. Ən əsası ordumuzda ruh yüksəkliyi var."

Keçən ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin üzvləri və ziyalıları Müdafiə naziri general-polkovnik Zakir Həsənovun görüşündən bəhs edən professor söylədi ki, bu görüşdə həqiqətən çox səmimi söhbətlər oldu. "Ordu rəhbəri nələri deyər bilirdisə, hamısını dedi. Və belə bir qərara gəldik ki, yazıçılarla ordunun əlaqələrini daha da möhkəmləndirmək lazımdır. Bu görüşün keçirilməsi Azərbaycan əsgərinin şücaətinin, gücünün təbliği mənasında, vətənpərvərlik mövzusunun ədəbiyyatımızda tərənnümü üçün atılan vacib addım idi. Həmişə müharibə dövründə yazıçı, şair qələmini süngüyə çevirib. İkinci Dünya müharibəsi zamanı cəbhə ədəbiyyatı yarandı, çoxlu sayda cəbhə şeirləri yazıldı. Qarabağ müharibəsi ilə bağlı da kifayət qədər bədii əsərlər var. Bizim bu görüşdə əsas maraqlarımızdan biri də o idi ki, ordu ideoloji baxımdan daha da intellektual olsun. Əsgər bu gün hansı sənəddədirsə, o regionun tarixini, coğrafiyasını öyrənməlidir. Bilməlidir ki, bura mənim Vətənimdir, qoruyuram. Əcdadlarımızın, ata-babalarımızın yurdu qoruyuram. Bunun üçün də ədəbiyyat oxunmalıdır. Əsgərin vətənpərvərlik ruhunun yüksəlməsində ədəbiyyat, poeziya, nəsr, dramaturgiya mühüm rol oynayır. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlayanda Azərbaycan Yazıçılar Birliyi sanki bir qəragah idi. Yenə də Azərbaycan yazıçısı öndə getməlidir. Anarın, Nəriman Həsənzadənin, Fikrət Qocanın Qarabağ mövzusunda çoxlu sayda əsərləri var. Bu davamlı olmalıdır. Yeni-yeni əsərlər yazılmalıdır..."

Söhbətinin sonunda hörmətli millət vəkili əsgər və zabidlərə Qələbə arzuladı.

**Lalə HÜSEYNOVA,
"Azərbaycan Ordusu"**

"Mən Azərbaycan Respublikasının vətəndaşyam!"

Ulu öndər Heydər Əliyevin bir kəlamı biz gənclərin vətənpərvərlik hisslərini daha da yüksəldir: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır və Azərbaycanın bugünkü gənc nəslə gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır".

Bəli, bu həqiqətən də belədir. Belə də olacaq. Hər gün çiçəklənən və inkişaf edən bir ölkədə yaşamaq qürurvericidir. Dövlətin əsas sütunu olan ordumuzun döyüş hazırlığı, yeni alman avadanlıqlar, silah-sursat müdafiə qüdrətimizi daha da artırır. Cocuq Mərcaanlıda yenicən qaynayan həyat bir daha bizim güc və imkanlarımızdan xəbər verir.

Azərbaycanda kifayət qədər uğurlar qazanılıb, inkişafı da, müasirləşməsi də göz önündədir. Əldə etdiyimiz uğurlar və Prezidentimizin uğurlu siyasəti nəticəsində artıq biz də qüdrətli ölkələr sıyahısında yığıq. Zaman-zaman azad olmayan Vətəndə azad vətəndaş ola bilməz dedik, savaşıq, qan tökdük və azadlığımızı bərpa etdik. Qüdrətli dövlətin gəncləri daha vətənpərvər olur. Vətənin çətin günündə silaha sarılaraq sinəsini sipər edən əsgərlərimiz var. 1941-1945-ci illər müharibə dövrünün qəzetlərində dərc edilən bir xəbəri xatırlayıram: "Azərbaycanlı zabıt düşmən gülləsindən ağır yaralanır, onu xəstəxanaya gətirirlər. Cərrahiyyə əməliyyatı zamanı vəziyyətinin get-gedə ağırlaşdığını hiss edən xəstə həkimə dayan işarəsi verir. O, son nəfəsdə var gücünü toplayır və titrək səslə Səməd Vurğunun "Azərbaycan" şeirindən bir bənd deyir. Sonra zabitin gözü əbədi yumulur". Belə vətənpərvər zabitlərimiz olub. İndi zabitlərimizin vətənpərvərliyi daha möhtəşəmdir. Axı müstəqil Vətənimiz var.

Hər zaman böyük bir fəxr və coşquyla deyirik: "Mən Azərbaycan Respublikasının vətəndaşyam. Mən də fəxr edirəm ki, azərbaycanlıyam!"

Hüsnüyyə İDRİSOVA



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərslər

Suallar:

1. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi.

2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münasibətinin yaranma tarixi.

Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi

Son iki (XIX-XX) əsrdə Azərbaycan ərazisində Azərbaycan xalqının rastlaşdığı ağır sınaqlarda, faciəli tarixi hadisələrdə bu və ya digər dərəcədə erməni izi vardır. Erməni siyasətçiləri tərəfindən istiqamətləndirilən erməni xalqı qonşu torpaqlarına sahib çıxmaq üçün yaranan hər bir fürsətdən əlverişli istifadə etməyə çalışır. Elə bunun üçündür ki, bölgədə mürəkkəb tarixi şərait yaranan kimi, ondan ifrat dərəcədə bəhrələnməyə çalışan ermənilər, içərisində və ərazisində yaşadıkları Azərbaycan xalqının hesabına bu gün artıq öz dövlətlərinə də malikdirlər. Uzun illər boyu Azərbaycan xanlıqlarının ərazilərinə cəmləşdirilərək son nəhayətdə öz dövlətlərini yaradan ermənilər daha böyük iddialarla yaşayırlar.

Eramızın 327-ci ilinə kimi Kiçik Asiyada xırd dövlət olan Ermənistan sonralar İran dövləti və Bizans imperiyası arasında bölüşdürülmüşdür. Həmin vaxtdan İranın tərkibində olan erməni çarlığı 428-ci ildə tamamilə ləğv edilmiş, ermənilər isə bütün dünyaya səpələnmişlər. Bu zamandan 1918-ci ilin mayına qədər erməni dövləti, erməni milli dövlətçiliyi olmamışdır.

1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra mərkəzi Tiflis şəhəri olmaqla Azərbaycan, Gürcüstan və Ermənistanın ərazilərini birləşdirən Zaqafqaziya seymi yaradıldı. Seymə Azərbaycan və Gürcüstanın nümayəndələri ilə birlikdə ermənilər də daxil idilər. Ancaq hadisələrin sonrakı inkişafı nəticəsində 1918-ci il mayın 27-də Gürcüstan, 28-də isə Azərbaycan Zaqafqaziya seymindən çıxaraq müstəqil dövlət qurduqlarını elan etdilər. Bundan sonra isə ermənilərin ən çox məskunlaşdıqları keçmiş İrəvan xanlığının ərazisində mərkəzi İrəvan şəhəri olmaqla Ermənistan Respublikası yaradıldı.

Burada ermənilərin Qərbi Azərbaycanda və Qarabağda məskunlaşması tarixinə nəzər salaq:

Səfəvilərin vaxtında Azərbaycan inzibati-ərazi quruluşuna görə bəylərbəyliklərə bölünmüşdü. İndiki Ermənistanın ərazisi, Naxçıvan da daxil olmaqla Çuxur Sədd bəylərbəyliyi adlanırdı. XVIII əsrdə Azərbaycanda olan fransız səyyahı Jan Şarden Çuxur Sədd bəylərbəyliyi mərkəzi İrəvan qəlasının səkkiz yüz evdən ibarət olduğunu və burada ancaq təmiz qanlı səfəvilərin (yəni azərbaycanlıların) yaşadığını yazırdı.

Mövzu: *Erməni terrorizmi. Ermənistanın Azərbaycana qarşı təcavüzü.*

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərslə hazırlaşarkən Azərbaycanın tarixinə dair nəşr olunmuş vəsaitlərdən, dövrü mətbuatda çap olunmuş materiallardan istifadə etməli və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq, mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

1736-cı ildə Nadir şah Azərbaycanın ərazisində müstəqil xanlıqlar, o cümlədən İrəvan xanlığı yarandı.

Rusiya qoşunları 1827-ci ildə Azərbaycanın paytaxtı Təbriz şəhərini işğal etdilər. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən rus qoşunları Cənubi Azərbaycana tərk etməli oldular. Çar Rusiyası öz əsarəti altına aldığı Şimali Azərbaycanda möhkəmlənmək üçün İrəvanı yaşayan ermənilərin İrəvana və Qarabağa köçürülməsi prosesini təşkil etdi. Rus qoşunlarının komandanı general Paskeviçin Təbrizin milliyətçə erməni olan komendantı polkovnik Lazarevə göndərdiyi direktiv 13-cü bəndində deyilirdi: "Umumiyyətlə, xristianları (erməniləri) razı salmaq lazımdır ki, onlar Naxçıvan və İrəvan vilayətlərinə getsinlər. Xristian əhalisini həmin vilayətlərdə nə qədər mümkünsə çoxaltmaq nəzərdə tutulur". İrəvana göndərdiyi başqa bir direktivdə Paskeviç məsləhət görürdü: "Erməniləri yerləşdirmək üçün bir sıra müsəlman kəndlərini onların dindaşları daha çox məskunlaşmış yerlərə köçürmək olarmı?" Lazarev isə İran ermənilərinə erməni dilində müraciət edərək bildirirdi ki, imperator köçmək istəyənlərə Rusiya dövlətində - İrəvanda, Naxçıvanda və Qarabağda etibarlı, sakit və xoşbəxt sığınacaq verir.

Həmin illərdə on minlərlə erməni İrəvan və Qarabağa köçürülmüşdü. Rus-İran müharibəsi başa çatdıqdan sonra 1828-ci il martın 21-də rus çarı I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ləğv edilib, onların əvəzinə "erməni vilayəti" adlanan inzibati-ərazi vahidi yaradıldı.

XIX əsrin 90-cı illərində ermənilərin Türkiyədən kütləvi surətdə Qafqaza köçürülməsi ilə əlaqədar öz təcavüzkar siyasəti ilə məşhur olan erməni millətçi "Daşnaksütyun" partiyasının mərkəzi də Qafqaza köçdü və ermənilərin Qafqaz xalqlarına qarşı təcavüzünü təbliğ etməyə başladı.

XX əsrin əvvəllərindən başlayaraq daşnaklar Gəncədə, İrəvanda, Qarabağda, Naxçıvanda və Bakıda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. 1905-ci ilin fevralında ermənilər tərəfindən Bakıda, Naxçıvanda, İrəvanda yüzlərlə azərbaycanlı qətlə yetirildi. 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Lənkəranda Şaumyanın rəhbərliyi altında ermənilər 10 min azərbaycanlıyı qətlə yetirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Azərbaycan Ordusu köməyə gələn Türkiyə qoşunlarının köməyi ilə erməni silahlı birləşmələrinə qarşı bir sıra uğurlu əməliyyatlar apararaq azərbaycanlıların kütləvi qırğınının qarşısını ala bildilər. Lakin türk qoşunları Azərbaycanı tərk etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra Ermənistan rus bolşeviklərinin dəstəyi ilə 1921-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini ələ keçirə bildi.

XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münasibətinin yaranma tarixi

Sovet hakimiyyəti illərində öz mərkəzi niyyətlərini gizlədən ermənilər ermənipərəst Mixail Qorbaçovun (1985-1991-ci illərdə SSRİ rəhbəri olmuşdur) SSRİ rəhbərliyinə gelişindən sonra fəal hərəkətə keçdilər. 1985-ci ilin dekabrında ABŞ-dəki erməni inqilabı federasiyası (daşnak partiyası) və erməni milli komitəsi Birləşmiş Ermənistan yaratmağı özlərinin strateji vəzifəsi elan etdi. "Birləşmiş Ermənistan" Naxçıvanı, Qarabağı və Gürcüstanın tərkibində olan Axalkalaki-ni də özündə birləşdirməli idi. Mixail Qorbaçovun milli siyasət sahəsində buraxdığı kobud səhvlərə qarşı öz etirazını bildirməklə ermənilərin planlarının həyata keçməsinə mane olan görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan dərhal sonra, 1987-ci ilin noyabrında Dağlıq Qarabağ erməniləri öz separatçı tələblərini irəli sürdülər və bununla da bu günədək öz həllini tapmamış Qarabağ problemi yarandı.

1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin (DQMV XDS) yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədən-kənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" partiyasının "Türksüz Ermənistan" proqramını həyata keçirməyə başladılar.

1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistan birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. 1988-ci il iyunun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsini yolverilməz hesab etdikdən sonra, erməni millətçiləri türklərin Ermənistandan çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar.

1988-ci ilin iyununda erməni dəstələri azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz qalmış on mindən çox azərbaycanlı SSRİ -Türkiyə sərhədində toplaşaraq, orada gecələməyə məcbur olmuşdu. Masis qəsəbəsində 3 mindən çox azərbaycanlı evlərindən çıxarılmışdı.

1988-ci ilin noyabrın ortalarına qədər Azərbaycana 80 mindən çox qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakıda Azadlıq meydanında keçirilən mitinq zamanı Ermənistanın Azərbaycanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edildi. Bu tələbdən narahat olan Ermənistan rəhbərliyi noyabrın 22-də rayon rəhbərlərinə yerlərdə qayda-qanunu bərpə etmək (əslində isə bir həftə ərzində, yeni noyabrın 28-dək Ermənistanı türklərdən təmizləmək) tapşırığını verdi.

1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın azərbaycanlı əhalisi yaşayan kəndlərə ərzağını göndərməməsi, elektrik xətlərinin kəsilməsi, kəndlərə silahlı basqınlar əhalini öz tarixi vətənidən qaçqın düşməyə məcbur etdi. 1988-ci ilin noyabr-dekabr aylarında Azərbaycana 200 mindən çox soydaşımız pənah gətirdi.

Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-89-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıkları 170 təmiz və 94 qarışıq yaşayış məntəqəsi boşaldıldı. Ermənistanın Mehri rayonunda qalmış axırıncı

azərbaycanlı kəndi Nüvədi (bu kənd 18 fevral 1929-cu ildə Zəngilan rayonundan qoparılib Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilmişdir) 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, Ermənistanın 22 kənd və rayonundan, 6 şəhəridən 200 mindən artıq azərbaycanlı tarixi-etnik torpaqlarından qovuldu.

Ermənistan azərbaycanlıların yaşadıkları ərazi Ermənistan ərazisinin (29,8 min kv.km) 25%-ni, yaxud təqribən 7,5 min kv.km-ni təşkil edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (4,4 min kv.km) 3,1 min kv.km artıqdır.

Ermənistan rəhbərliyi azərbaycanlıların deportasiyasını başa çatdırdıqdan sonra, onların yaşadıkları kəndlərin adlarını dəyişdirməyə başladı. Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il tarixli qərarı ilə 90 türk mənşəli yaşayış məntəqəsinin adı dəyişdirilib. 200-ci ildən 1988-ci ilin avqustuna qədər Ermənistan 517 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilib.

Son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azəri-türk yaşayış məntəqəsi müxtəlif yollarla (rəsmi köçürmələrlə, silah gücünə qovmaqla, soyqırımı törədərək, kəndləri yandıraraq xaraba qoymaqla) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.

1991-1993-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdən istifadə edən Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafda olan 7 rayonu - Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlıni və Zəngilani işğal etməyə müvəffəq oldu. Hazırda Azərbaycanın ərazisinin 20 faizi düşmən işğalı altındadır. Həmin torpaqların düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü siyasət aparılır. Bu fəaliyyətin tərkib hissəsi ordu quruculuğudur. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ilk çıxışında ordu quruculuğunu daim diqqət mərkəzində saxlayacağını bildirmişdir. Cənab Ali Baş Komandan demişdir: "Biz çalışacağıq və əminəm, nail olacağıq ki, bu ordu daha da güclənsin və qarşıda duran bütün məsələləri həll edə bilsin".

Bu isə hər bir hərbi qulluqçudan öz vəzifə borcunu vicdanla yerinə yetirməyi, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərinləndirməyi, mənəvi-psixoloji və fiziki hazırlıqlı olmağı, hərbi intizamı möhkəmləndirməyi tələb edir.

**Müdafiə Nazirliyi
Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyət
Əlaqələr İdarəsi**

2015-ci ilin payızıydı...

Onda ağacların bu dağlarında qərarlaşmağa gücü çatmayan küləklər saralmış varpaqlara sarılırdı. Yüklü ağırlaşan varpaqlar ağır ağır budağından üzülürdü. Bir qədər aralıda - Lələtəpədə gərnəşən işğal bu tərəflərdə qətiyyət gördüyündən tərpanməyə cəsarət etmirdi. Atəşkəsi pozan yağ, la-yiqli cavab alıb susurdu. Duyurdu ki, qətiyyətli Azərbaycan əsgəri əmr gözləməkdədi...

Payızıydı...
Onda bizi çəkən ünvanə tərəf pəlcıq yara-yara irəliləyirdik. Yollar ayağımızın altında sürüşürdü, əlimizdən yapışib irəliyə - döyüş növbətçiliyi aparan əsgərlərimizin yanına çəkirdi. Onda düşüncələrimdə heysiyyətli bir titrəyiş hiss eləmişdim. 200 ildən çoxdu ki, ayrılıq çayı adlandırdığımız Arazın gah kükrəyən, gah həlimləşən dalğaları sahili döyəcəyə-döyəcəyə bu titrəyişi qılığa tuturdu. Onda əsgərlərimizlə könül söhbəti eləmişdik. Təkcə döyüş növbətçiliyi aparanların deyil, digərlərinin də Lələtəpədən üzölməyən baxışlarının mahiyyətini aydınlığıyla duymuşdum. O sərin payız səhərində Cocuq Mərcanlıda gördüklərim (qarşı tərəf ciddi nəzarətdə saxlanılır), eşitdiklərim (yaxınlarda döyüş növbətçiliyini dövlət sərhədlərimizdə aparacağıq) könlümü təlləndirmişdi. Bir boy da dikəlib qarşı tərəfə - Lələtəpəyə baxmışdım. Ürəyimdən nələr keçmişdi, nələr!..

Bir ümidin, bir inamın işığında aylar keçmişdi, payız getmişdi, qış gəlmişdi, qış sovuşmuşdu, yaz gəlmişdi...

Apreldə düşmənin irimiqyaslı tərribatlarının qarşısı alınmışdı. Xeyli itki verərək Lələtəpədən uzaqlaşan düşmən anladı ki, belə ordusu olan dövlətin torpaqlarını işğalda saxlaya bilməyəcək...

Aprel döyüşləri Azərbaycan əsgərinin qüdrətini təsdiqləmişdi...

Az sonra Lələtəpədəydim. Lələtəpədə dalğalanan bayrağımızın etəyində diz çökmüş, onu bağrıma basmışdım. Əsgərlərimizin döyüş təəssüratları könlümü təlləndirmişdi. Diqqətimi Lələtəpənin sağında görünən yol çəkmişdi. Duyumum şeirləşmişdi:

*İnam zirvəsisən,
Lələtəpəmiş,
Səni bayraq edən
qollar görürüm.
Sağın da, solun da
yolları...
Burdan
Şuşaya aparan yollar
görünür!..*

Publisistik düşüncələr

Həsəratın sonu

İnama söykənən bu misralar ürəyimi yenə Cocuq Mərcanlıya meylləndirmişdi. Əllərimdən yapışan yollar məni yenə əsgərlərimizin yanına çəkmişdi. Getmişdim. Döyüş

ediləcək. Kaş o sevinci əsgər kimi yaşayaydım...". O söhbəti xatırlamışdıq. Gülümsünmüşdü. Baxışları Cocuq Mərcanlıya meyllənmişdi. "Əsgər qaradaşlarımla qələbəsi xalqın

fəni icra edə bilər" fikri, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "Aprel döyüşləri onu təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir" fikri bu döyüşlərin, bu zəfərin mahiyyətinin təsdiqi idi. Əhali bu kəlamların ad olduğu qələbənin işığına toplaşmışdı. O işıq hamının gözələrinin işığına qarışmışdı...

Dövlət başçımızın Cocuq Mərcanlıya ad olan fərmanı bir həqiqətin təsdiqi idi: torpaqlarımız işğaldan azad ediləcək, sülh danışıqları baş tutmasa, müharibə Azərbaycan Ordusunun möhtəşəm qələbəsiylə başa çatacaq, dağıdılmış evlər tikiləcək, söndürülmüş ocaqlar alışıcaq...

Neçə gündü ürəyim məni Cocuq Mərcanlıya çəkmişdi. Könlüm küsdürən görkəmi gördüyüm Cocuq Mərcanlıda döyüş növbəsi aparan əsgərlərimizlə, kəndə yeni görkəm verənərlə, əsgərlərin, kəndə tikintiyə başlayanların görüşünə gələn sakinlərlə könül söhbəti etmək istəyirəm. İllərin sıxıntısını sona çatdıran sevinci orada, o yurd həsrətindən qurtulmuşlarla nəfəs-nəfəsə yaşamaq istəyirəm. Həm vəzifə, həm də vəfa borcum kimi; 2015-ci ilin payızında, 2016-cı ilin yazında söz vermişdim ki, əsgərlərimizin yanına yenə gələcəm, həm də bura ayrı ovaqla gələcəm. Tərxis olunanların əsgər qardaşlarını bağrıma basacam...

Bu müqəddəs duyğular məni Cocuq Mərcanlıya çəkmişdi. İstəyimi var səsimlə göy üzünə yaymağa həvəsiyirəm: yaxınlarda ziyarətinə gələcəm, gözəl Cocuq Mərcanlı. Gələcəm. Səni daş-daş, divar-divar dikələn görünmə səni daş-daş, divar-divar çökdürmüşlərə mən də barmaq qıcayacam. Şəhidlərimizin ruhu adından Xəlil Rza Ulutürkün bir misrasını səsləndirəcəm: "Çəkil, çəkil, ey qəsbkar!.."

Cocuq Mərcanlıya uğur üstəyem...

Könlüm məni Cocuq Mərcanlıya çəkmişdi. Gedəcəm. Qəlbimdən keçənləri yenə sözə hopduracağam. Bir qış günündə Cocuq Mərcanlıya yaz ovaqlıqla gedəcəm. Əsgərlərimizlə də görüşəcəm, həsrətdən qurtulmuşlarla da...

Cocuq Mərcanlıya uğur üstəyem!..

Cocuq Mərcanlılar doğma ocaqlarına qayıdacaq. Bu sevinci yaxın vaxtlarda işğaldan azad ediləcək digər kəndlərimizdə də yaşanılacaq...

Həsəratın, intizarın sonu...

Rəşid HÜSEYNOV,
əməkdar jurnalist



növbəsi aparan əsgərlərimizin baxışları öten il gördüyüm baxışlar deyildi. Daha qaynarıydı, daha qətiyyətliydi, daha inamliydi. "Onların baxışlarını Lələtəpə daha qətiyyətli eləyib" - düşünmüşdüm. Zabitlərdən biri pıçılıqla dediklərimi eşidibmiş. Qürurla, qədərsiz sevincle, dönməz sevgilərlə "Haqlısınız" - demişdi. "Bu qələbə Azərbaycan əsgərinin qüdrətinin, döyüş və mənavi hazırlığının təsdiqi oldu. "Lələtəpə böyük qələbənin başlanğıcıdır...".

Orada birinci Qarabağ müharibəsi iştirakçılarını da görmüşdüm, onların qürurunu da aydınlığıyla duymuşdum, Lələtəpənin yaxınlığında yaxından-uzaqdan gələnlərlə kəlmələşmişdim, ordu ilə xalqın birliyini bu səviyyədə görünmə, dönüb yenə Lələtəpəyə baxmışdım.

Ötən il Cocuq Mərcanlıda kəlmələşdiyim əsgərlərdən birini qələbəmizin sevincinə, bu sevincin işığına gələnlərin sırasında görünmə, o vaxtlar onun inamla dediklərini xatırlamışdım: "Yaxınlarda Lələtəpə də bizim olacaq. Torpaqlarımız işğaldan azad

Xəbərlər: hadisələr, faktlar

Əfqan diplomat Pakistanda silahlı hücum nəticəsində öldürülüb

Əfqanıstanın Pakistanın Kəraçi şəhərindəki konsulluğunun üçüncü katibi Məhəmməd Zəki özünün şəxsi mühafizəçisi tərəfindən silahlı hücumla məruz qalıb.



Hücum nəticəsində ağır yaralanan diplomat qısa müddətdən sonra həyatını itirib. Əfqanıstanın Pakistandakı səfiri Ömər Xəlilvəl faktı təsdiqləyib və hadisənin şəxsi zəminə baş verdiyini ehtimal etdiyini bildirib.

ABŞ qırıcıları İŞİD-ə ağır zərbə vurub



ABŞ qırıcıları Suriyada Rakka yaxınlığında terror təşkilatı İŞİD-in əlində olan neft zavodlarına 20 hava hücumu həyata keçirib.

Bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının yazılı açıqlamasında məlumat verilib.

Açıqlamada bildirilib ki, İŞİD-ə məxsus 11 yanacaq tankeri, 6 neft çəni, 3 neft emalı zavodu, 1 neft anbarı, həmçinin təşkilatın rəhbər şəxslərinin istifadə etdikləri 2 məkan, 2 tunel və 1 bina yerlə bir edilib, regiondakı tədarük yolları sıradan çıxarılıb. Həmçinin Əl-Bab bölgəsində də 3 İŞİD hədəfinə hücum təşkil olunub.

PKK terrorçularının içərisinə partlayıcı yerləşdirdikləri voleybol topları və hava şarları zərərsizləşdirilib

PKK terrorçularının Türkiyənin Mardin şəhərində içərisinə partlayıcı yerləşdirdikləri voleybol topları və hava şarları zərərsizləşdirilib.



Təhlükəsizlik xidməti orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 6 voleybol topu, 3 hava şarı və bir yanğınsöndürən vasitəyə partlayıcı yerləşdiriləyi müəyyən olunub.

Dünyanın fasiləsiz ən uzun uçuşu



Qətər Hava Yollarına məxsus "Boeing-777" sərnişin təyyarəsi dünyanın fasiləsiz ən uzun uçuşunu həyata keçirib.

Dohadan qalxan sərnişin təyyarəsi 14 min 535 kilometrlik məsafəni 16 saat 23 dəqiqədə qət edərək Oklend hava limanına enib.

Uçuşu həyata keçirən 4 pilot və 15 işçi üçün hava limanında qarşılanma mərasimi təşkil olunub.

İraqın Baş naziri: İŞİD başçısı təcrid olunub və yerdəyişməsi məhdudlaşdı

İŞİD terror qruplaşmasının başçısı Abu Bəkr əl-Bağdadinin olduğu yer müəyyənləşdirilib.



Bunu France24 telekanalına İraqın Baş naziri Heydər əl-Abadi bildirib. Onun sözlərinə görə, əl-Bağdadi təcrid olunmuş vəziyyətdədir və yerdəyişməsi məhdudlaşdırılıb. İraq hökumətinin başçısı digər detallar barədə məlumat verməyib.

Dekabrın ortalarında ölkənin xüsusi təyinatlı qüvvələrinin komandiri Fədil Barvarı bildirmişdi ki, İŞİD-in başçısı Mosulda yeraltı bunkerlərdə gizlənir. Bir qədər əvvəl ABŞ dövlət departamenti əl-Bağdadi barədə informasiyaya görə mükafatın məbləğinin 25 milyon dollara qədər artırıldığını elan edib.

AZƏRTAC-in
materialları əsasında

Əsgər Qurbanov Çingiz Salman oğlu 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Azərbaycan Texniki Universitetinin məzunuydu. 2016-cı ildə "Xüsusi texnika və texnologiya optik silahlar" fakültəsini bitirmişdi.

2016-cı ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb. 29 dekabr 2016-cı il tarixdə səhər saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan-Ermənistan dövlət sərhədində basqısını dəf edərkən şəhid olub.

Əsgər Çingiz Qurbanov Vətən uğrunda canından keçdi. 2016-cı il dekabrın 29-da dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən Qurbanov Çingiz 3 düşmən hərbcisini öldürdü, özü də həlak oldu. Ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, onun nəşinin Vətənə qaytarılması istiqamətində işlər həyata keçirildi.

Ermənistan tərəfi heç bir sivil qaydalara əməl etmədən, müxtəlif bəhanələrlə əsgərimizin nəşinin qaytarılmasını yubadırdı. Bu heç bir mənəviyyətə, heç bir dini normaya, müharibə qanunlarına sığmayan hərəkət, misli görünməyən vəhşilik idi.

Baxmayaraq ki, bu, çox çətin bir məsələ idi, ancaq inanırdıq ki, Ali Baş Ko-

Ovqat

Sən şəhid atasısan!



mandan İlham Əliyevin söyləri nəticəsində şəhid əsgər Çingiz Qurbanovun nəşi qaytarılacaq.

Çingizin Vətən uğrunda göstərdiyi rəşadət gənclərimiz üçün örnəkdir. Onun valideynlərinə, qohumlarına, yaxınlarına başsağlığı veririk. Vətən üçün belə qəhrəman oğul böyükdən valideynlərə hamımız minnətdarıq.

Cəbhə xəttində düşmənlə mübarizədə hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Çingiz kimi igidlərimiz öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşməne sübut edir ki, Azərbaycan xalqının dö-

yüş əzmi yenilməzdir, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə hazırdır.

Şəhidlər ölmür. Onların əziz xatirəsi hamımızın qəlbində yaşayır. Ordumuzda Çingiz kimi igidlərimiz on minlərdədir və onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Silahlı Qüvvələrimizin şəxsi heyəti doğma torpaqlarımızı azad etmək üçün döyüşə atılmağa hər an hazırdır.

Bu gün ordumuzda nəinki müasir silah-sursat, hərbi texnika, döyüş imkanları, eyni zamanda, əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi vardır.

Sülh danışıqları baş tutmasa, şəhidlərimizin canlarından keçdiyi amal uğrunda bütün xalqımız Ali Baş Komandanın əmrinə döyüşə atılaraq ərazi bütövlüyümüzü bərpa edəcəkdir.

Şəhid əsgər Çingiz Qurbanovun atası Salman kişi-yə xitabən deyirəm: siz əsl vətəndaş kimi bəyan etdiniz ki, Ali Baş Komandan əmr edərsə, mən də əldə silah Vətənimizi qorumağa hazırım. Təki Vətən sağ olsun! Salman kişi, başını uca tut. Sən şəhid atasısan!

İsa İSMAYILOV,
hərbi jurnalist

Ermənistan vətəndaşları Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını tələb edirlər

Ötən ay Metsamor Atom Elektrik Stansiyasının (AES) yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza Ermənistanda əhəlinin narahatlığını artırıb. Ölkə vətəndaşları stansiyanın fəaliyyətinin təcili dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara şikayət məktubu ünvanlayıblar.

Stansiyaya yaxın ərazidə yaşayan insanlar eyni hadisənin yenidən təkrarlanacağından qorxurlar. Metsamorun fəaliyyətinin real təhlükə olduğunu bildiren vətəndaşlar stansiyanın bağlanması üçün dəfələrlə aidiyyəti qurumlara şikayət ərizələri ünvanlayıblar. Ötən il isə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə məktub göndərilib. Proble-

min həllini tapmadığını gören vətəndaşlar yenidən beynəlxalq təşkilatlara müraciət ediblər.

"Joxovurd" qəzetinin məlumatına görə, Metsamorun zəlzələdən dağılma ehtimalı da yüksəkdir. Bu stansiya həm də ekoloji fəlakət mənbəyidir. Stansiyanın yaratdığı kimyəvi tullantılar nəticəsində Syunik vilayətini yararsız əraziyə çevirib. Tullantıla-



rın yığıldığı gölməçələrdən xeyli aralıdakı kəndlərdə ermənilərin əkdüyü ərzaq məhsullarında, xüsusilə kartofda insan sağlamlığı üçün təhlükəli sayılan kimyəvi maddələr aşkarlanıb.

Ermənistan Elmlər Akademiyasının Ekologiya Tədqiqatları Mərkəzi tərə-

findən ərazidə aparılan araşdırmalar zamanı bölgənin suyunda radioaktiv qarışıqlı tullantıların olduğu müəyyənənib. Ölkə vətəndaşları AES-in fəaliyyətinin dayandırılması üçün BMT-dən təcili tədbir görməsini tələb edirlər.

AZƏRTAC

İdman

Gənc basketbolçularımız İranda beynəlxalq turnirdə qüvvələrini sınaqacaqlar

On altı yaşadək oğlanlardan ibarət basketbol yığmamız beynəlxalq turnirdə iştirak edəcək.

Komandamız İranın Sarab şəhərində İslam İnqilabının 38-ci ildönümünə həsr edilmiş ənənəvi beynəlxalq basketbol turnirində çıxış edəcək.

Yarış fevralın 7-dən 11-dək davam edəcək.



Kikboksinq üzrə respublika çempionatı başa çatıb



Bakı İdman Sarayında keçirilən kikboksinq üzrə respublika çempionatına yekun vurulub.

Həm gənclər, həm də böyüklər arasında keçirilən yarışda 40 komandanın heyətində 200-dək idmançı iştirak edib. Böyüklər arasında keçirilən turnirdə 12 çəki dərəcəsinə qalib və mükafatçılar müəyyənənib. Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin atletləri çempionatda daha yaxşı çıxış ediblər.

Yarışın qalibləri kikboksinq üzrə yığma komandanın təlim-məşq toplanışlarına cəlb olunacaqlar. Əlavə hazırlıq və sınaqlardan sonra seçmə kollektivin üzvləri müəyyənənəcək və onlar 2017-ci ildə keçiriləcək mötəbər yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Millimizin sərbəst güləş üzrə dünya kuboku yarışlarındakı rəqibləri müəyyənənib

Fevralın 16-17-də İran İslam Respublikasının Kirmanshah şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək. Fevralın 6-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.

Yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə "B" yarımqrupunda yarışacaqlar.

Fevralın 16-da yarımqrup, bir gün sonra isə final görüşləri keçiriləcək.

Ötən il keçirilən analogi yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004-cü və 2009-cu illərdə dünya kubokunun sahibi olub.

"Telekom" voleybol komandası turnir cədvəlində liderliyini davam etdirir



Fevralın 3-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası çərçivəsində daha bir oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində "Azərreyl" komandası "Telekom" ilə qarşılaşıb.

Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən komandalardan dueldindən "Telekom" komandası 3:2 hesablı qələbə ilə ayrılıb. Hesabındakı xalların sayını 26-ya çatdıran "Telekom" komandası turnir cədvəlində liderliyini davam etdirir. "Azərreyl" 20 xalla ikinci, "Azəryol" isə 16 xalla üçüncü pillədə qərarlaşıb.

AZƏRTAC-ın
materialları əsasında

Məsul katib

polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98
Məktublar şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Şofaət Mehdiyev küçəsi 144,
"Qızıl Şorq" hərbi şəhərciyi

Növbətçi

Lalə HÜSEYNOVA

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində
səhifələndirilərək "Hərbi nəşriyyat"ın mətbəəsində hazır
diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir,
təqdim edilən yazılar müəllifə qaytarılır.
Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisensiya № 361

Sifariş № 46

Nüsxə 4650